

İşiqlı sabahlar üçün, çiçəklənən millət üçün,  
düşünərək yaşayanlar üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **parlaq bir gələcək üçün**, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

**Simurq**

---

Kitabın sahibi

---

Oxu tarixi



Ürək ver

# AZEL

AMİN



**Simurq**

Redaktorlar: Toğrul MUSAYEV  
İlahə ƏHMƏDOVA

Korrektor: Flora ƏLİYEVA

Tərtibatçı: Zülfü XƏLİL İLOV

İllüstrator: Kənül MUHAMMED (SALAYEVA)

Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**Amin  
AZEL**

Bakı, "Simurq" Nəşriyyatı – 2022, 168 səh.

**© Amin / 2022**

**© Parlaq İmzalar MMC / 2022**

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Simurq Nəşriyyatı | 12  
Amin | 3



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[simurq@parlaqimzalar.az](mailto:simurq@parlaqimzalar.az)  
[facebook.com/simurqkitab](https://facebook.com/simurqkitab)  
0559697259 / 0559897259

Mətbəə: "AVEPRINT" MMC  
Çap tarixi: 29.09.2022  
Sifariş: 41(27)/22

# Mündəricat

## Azel və Gülcə

MTX.....	11
Çiçək bayramı.....	23
Parıltı.....	31
Sarızolaq.....	37
Floya.....	43
Butu.....	51
Fatar.....	61
Pərvanə.....	71
Çuça bayramı.....	77
Etiraf günü.....	83
Yuxu.....	89

## Babam və Mən

Ayqar.....	95
Çınarlıq.....	105
Parabüzən dəstəsi.....	113
Dalğalar.....	121
Ay tutulması.....	131
Külək.....	137
Son uçuş.....	151



*Bu kitabı əziz dostum  
Nurəddin Məmmədlinin  
xatırəsinə ithaf edirəm*



**Azel və Gülcə**



**MTX**



Qəfil üstümə tökülüşüb məni tutdular.  
Gətirib zirzəmiyə saldılar. Bir neçə gün ac-suz qaldım.

Zirzəmidə tək idim. Nə baş verdiyini anlama-  
ğa çalışırdım: “Çoxluğa baxma, təkləri nəzarətdə  
saxlamaq çətindi. Ona görə üstümüzə tək olanda  
gəlirlər”.

Arada zirzəminin qapısı açılır, nəhəng bir bö-  
cəyin kölgəsi düşürdü. Vahiməli, lağlağılı bir səs-  
lə, gülə-gülə deyirdi:

- Necəsən?!
- Yaxşıyam.

Bəzən o gələndə mən yatırdım.

- Necəsən?!
- Yaxşıyam.

Günlər belə keçirdi. Artıq mənim üçün vaxt anlayışı itmişdi, zirzəmilərdə səhərlə axşamı bir-birindən ayırmaq olmur. Darıxmaq mənə yuxu gətirirdi, bikarçılıq – tənbəllik.

Təklikdə çox şey fikirləşirdim. Məni ən çox narahat edən burada olduğumu heç kəsin bilməməsi idi. Əgər başıma bir iş gəlsə, heç kimin xəbəri olmayıacaqdı.

Neçə vaxt idi, bir qurtum su da içməmişdim. Nəhayət, bir müddətdən sonra su verdilər. Kölğə gəlib dedi:

– İç.

Kölğənin “necəsən”dən sonra dediyi ilk söz “iç” idi. Gözləyirdim, gözləyirdim ki, kimsə gəlib mənə nə baş verdiyini danışın. Ancaq nə gələn var idi, nə də danışan...

Qəribə-qəribə yuxular göründüm. Ümumiyyətlə, mən az yuxu görürəm. Yuxularımı yozmağa çalışırdım. Ancaq çox qarışiq idilər. Bu yuxuların birində çoxlu günəş gördüm, hər yer günəş idi və günəşlər mənə baxırdı. “Nə durmusan orda, nə durmusan orda?” – deyirdilər. Yuxudan ayıldım, yadına Pərvanə düşdü. Ürəyimdə onun şeirindən bir misra dedim.

Səs gəlib yenə dedi:

- Necəsən?
- Yaxşı.

Kölgə içəri girdi. Yanında bir işıldaböcək var idi. Zirzəmini işıqlandırırdı. Ancaq Kölgənin hansı böcək olduğunu bilmək olmurdu.

Sorğu başladı.

- Adın nədi?
- Azel.
- Harda yaşayırsan?
- Dağdağanlıqda.
- Kiminlə?
- Tək.
- Niyə tək?
- Yaxınlarımı itirmişəm.
- Çinarlıqda nə iş görürsən?
- Heç nə.
- Necə yəni “heç nə”?
- İstirahət edirəm.
- Çinarlıqda istirahət edirsən?
- Olmaz?
- Sən orda başqaları ilə görüşürsən?
- “Başqaları” deyəndə kimi nəzərdə tutursuz?
- Özün yaxşı bilirsən.



- Mən orda tək oluram.
  - Bəs başqa parabüzənlər olmur?
  - Ora kim istəsə, gedə bilər. O yeri hamı tanıyır.
  - Sən başqa yerlərə də gedirsən?
  - Məsələn, haranı bilmək istəyirsiz?
  - Heç kimin bilmədiyi. Pərvanənin, sənin, qarışqanın...
  - İstəyəndə gedirik.
  - Başqa hara gedirsiz?
  - Dəvət edib, xahiş edirlərsə, gedirik.
  - Çağırıldığınız hər yerə gedirsiz?
  - Çalışırıq.
- Kölgə qəfil səsini ucaldı:
- Biz hər şeyi bilirik.
  - Biz heç nəyi gizli eləmirik.
  - Ciçək bayramını da, yaz paradını da, Arı ilə yarışı da.
  - Dedim ki, biz heç nəyi gizli eləmirik.
  - Qanadın necədi, yaxşıdı? Əzilib, sınınb-eləməyib ki?
  - Yox...
  - Nədənsə narazılığın var?
  - Yox.

- Buranı bəyənmirsən?
- Niyə bəyənmirəm?! Bura mənim yurdum-yuvamdı, buranı hər yerdən çox sevirəm.
- Harasa getmək istəyirsən?

Bu sualdan sonra bir az fikirləşməyə başladım.

Kölgə sualı bir də verdi:

- Harasa getmək istəyirsən?
- Bilmirəm. Bəlkə, nə vaxtsa.
- Bəlkə, dənizi keçib getmək istəyirsən?
- Düşünürəm.

Kölgə əsəbiləşdi:

- Unut bu fikri.
- Niyə?

Bu sualımdan sonra Kölgə özündən çıxdı:

- Sənə deyirlər unut, unut! Daha sual vermə.

Burda heç kimə cavab vermirlər, burda ancaq əmr edirlər. Unut!

- Unutmasam?..
- Nə qədər ki qol-qanadını sindirmamışıq, çalış unut. – Kölgə ayağa durdu. – Bu, son sözü müzdü. Babana da demişdik. Bu sənin qanında var. Atan da, anan da... Nəysə... İndi yemək ye, su iç. Qanadını, özünü düşün. Başını sal aşağı,

ye, iç, gəz, dolan, sağa-sola uç. Xoş vaxt keçir. Ömrünü, dostlarını, yaxınlarını düşün. Nə qədər ki sənə dəyib-dolaşmayıblar, qanadın yerindədi – bir də düşün. Babana söz vermişik. Yoxsa burdan heç kim sağ-salamat, uça-uça getmir.

Kölgə çıxıb getdi.

Getməyi ilə də arxasınca böyük suallar qoydu.

“Niyə? Niyə indi? Atamgilə nə olub? Babama nə söz veriblər? Babamla nə danışıblar? Mən kimə, hansı mənada oxşamışam? Burda niyə ancaq əmr olunur? Burda niyə ancaq onların sözü keçir? Bunlar kimdən güc alırlar? Qadağaları niyə bunlar qoyurlar? Bunlar bizi niyə izləyirlər? Bizim arzularımızı niyə onlar təyin edirlər?”

Bir az keçdi, yemək və su gətirdilər. Sudan içdim, dadı fərqli idi, yeməkdən yedim, dadlı idi. İçəri bir az işıq düşürdü.

Elə ki hiss etdim toxam, başladım Kəlgənin dediyi son söz haqqında düşünməyə. Xəyalımdan yüz cavab keçdi. Hamısını bir-bir düşündüm. Belə cavab versəm, nə olacaq, elə cavab versəm, nə olacaq. İndi bir cür cavab verib, buradan çıxıb başqa cür davransam, nə olacaq? Hansı cavabla buradan çıxa biləcəyəm? Buradan çıxıb nə etmə-

liyəm, necə etməliyəm? Bunlardan qorxmalıyam-mı? Heç vaxt. Ancaq ehtiyatlı olmaliyammı? Ni-yə, nə üçün, nəyə görə, kim üçün?

Bütün bu suallar təkrar-təkrar zehnimdən keç-di, bir sualı, bəlkə, beş dəfə düşündüm. Birdən fərqinə vardım ki, bu sualları heç vaxt özümə verməmişəm. Zehnimdə suallardan çox cavab-lar var idi, cavablara cavabdeh idim. Hər şey birdən gözümün qabağına gəldi: babamla Çi-narlıqda idim, uça-uça onunla söhbət edirdim. Arada günəşə sarı baxırdıq. Birdən babam mənə dedi: “Çalış tərəddüddən qaç, “gedim, getmə-yim?” dediyin yerə getmə, “yeyim, yeməyim?” dediyin şeyi yemə, “qalım, qalmayım?” dediyin yerdə qalma, “deyim, deməyim?” dediyin şeyi demə. Ancaq yaxşı işlərdə tərəddüd etmə. Çalış geridə qalma, geridə qalanı keçməyə çalışma. Çalış yixılma, yixma da... Çalış səhv etmə, səhv edən...”

Nə yaxşı ki, sən mənim babam olmusan. Nə yaxşı ki, sən mənə bu qədər şey öyrətmisən. Əgər sən məni sevməsəydin, mənə diqqət göstərmə-səydin, mən böyük işlər görə bilməzdim. Bax sən buna görə göylərə yüksəlmisən. Ona görə arada

üzümü göylərə tutub deyirəm: “Baba, burdayam,  
narahat olma, yaxşıyam. Səni unutmamışam.  
Sən düz deyirdin. Bu mənim həyatımdı, bu mə-  
nim hekayəmdi. Mən də bu hekayənin qəhrəma-  
niyam”.

Kəpənək azadlıqdır!